

■ Herman HESSE

12 noyabr 2016

WWW.KASPI.AZ

Yazıcı bütün başqa şeylərdən daha çox dilin kasıblığından və qeyri-mükəmməlliyindən əziyyət çəkir. Bəzən o, bu aciz və dəyersiz "silahla" işləməli olduğuna görə dilə, daha doğrusu özünə nifrət edir, günahlandırır və lənətləyir. Yazıcı Şimal qütbündən Afrikaya qədər hər kəsin anlama biləcəyi bir dili olan rəsama da həsəd aparır, bütün bəşəri dillərdə danışa bilən və bir-birindən fərqlənən, yeni monoton melodiyadan tutmuş çoxsəslili orkestrə qədər, trubadan tutmuş klarnetə qədər, skripkadan arfaya qədər çox müxtəlif ona tabe olan dillərin səslərindən istifadə edən musiqiçiyə də həsəd aparır.

Yazıcının ən dərin paxıllığı musiqiçiyədir. Çünki o, bu dili ancaq musiqilə məşğul olmaq üçün istifadə edir! Yazıcı isə ədəbiyyat üçün məktəbdə dərs keçilən, ticarət müqavilələri bağlanan, teleqramlar yazılan, məhkəmələrdə danışılan dili istifadə etmək məcburiyyətindədir. Yaradıcılığında ötrü öz üsulları, öz yaşayış yeri, öz bağçası, aya baxmaq üçün öz pəncərəsi olmayan, adi həyatla hər şeyi bölüşməli olan yazıcı çox kasıbdır. "Ürək" deməklə insanın içindəki həyəcanı, titrəyişi əsl mahiyyətini, xüsusiyyətlərini və zəif nöqtələrini nəzərdə tutan yazıcı, həm də bununla adi bir əzələni dilə gətirir. "Güc" deyərək o, bu sözün mühəndis və ya elektrotexniklə bir işlənməsi üçün mübarizə aparmalı olur. Çünki onların sahəsində istifadə olunan anlayışdır. "Xoşbəxlik, səadət" yazarkən isə, həmin obraz ilahi varlığa tərəf yönəlir. Elə bir söz yoxdur ki, o eyni vaxtda bir neçə mənə daşmasın. O bir nəfəsdə dəxilsiz, yad fikirləri bir araya gətirir və dar divarlar - çərçivələr arasında çarpışıb, tam deyilə bilməyib sönür.

Yazıcı özündə var olandan, bacardığından daha çox verə biləcək qədər hiyləgər deyil. O, anlatmaq, demək istədiyinin onda birini, heç yüzdə birini belə oxucuya ötürə bilmir. Onu yüngülvari, heç olmasa öteri, müəyyən qədər, təxminən anlayan, başa düşən olsa çox şad olar. Bundan artığına yazıcı çox nadir hallarda nail olur. O, tərifi olunan yerlərdə, uğur qazandığı və ya gülüş doğurduğu yerlərdə, sevildiyi və ya sevilmədiyi yerlərdə söhbət onun öz düşüncələri və xəyallarından deyil, dilin dar kanalından keçirərək ortalığa çıxara bildiyindən və oxucuların qəbul edə bildiyindən gedir.

Çünki insanlar dəhşətli dərəcədə mübarizə aparırlar. Lakin bu mübarizədə bir qrup yaradıcı gencin bütün çətinliklərə baxmayaraq, yeni dil, yeni ifadələr gətirməyə cəhdi həyatla deyil, ölümlə qarşı-qarşıya dayanmağıdır. Axı həmvətənlər üçün dil nəinki danışmaq üçün vasitədir, o həm də müqəddəs bir varlıqdır. Onlar üçün müqəddəs olan dil hamıyla bölüşülən, təklik haqqındakı bütün fikirləri uzaqlaşdırandır. Həmvətənlər ümumdünya dil idealını əzizləyib saxlayırlar. Lakin həmvətənlərin ümumdünya dili heç də yazıcının arzuladığı kimi, xəyal etdiyi kimi deyil. Onun üçün bu yazı xəzinədən çıxan ləl-cəvahirat

deyil, sonsuz orkestr deyil, güc-qüvvəyə, sözə, kağıza qənaət edən və pul qazanmağa mane olmayan teleqraf işarələrinin sadə yığındır. Axı ədəbiyyat, musiqi və buna bənzər hər şey pul qazanmaq üçün maneədir!

Həmvətənlər öz aralarında incəsənət dili kimi qəbul olunmuş dili öyrənəndən sonra incəsənəti anlamağa, dərk etməyə başlamışlar. Bu cür əziyyətlə öyrəndikləri dilin yalnız incəsənətin cüzi bir hissəsi üçün olduğunu anlayanda hiddətə gəlirlər. Babalarımızın zamanında elə maariflənmiş müdrik insanlar varıydı ki, Hayd və Motsartdan başqa Bethoveni də dərk edə bilməmişdilər. Və zamanla ayaqlaşa bildiklərini hiss etmişdilər.

dirmir. Həmvətənlərinə acığı tutmağa haqqı olan rəssam isə öz əsəbini, hirsini, nifrətini yeni dili yaratmaqla boşaldır. O başa düşür ki, təhqir etmək çıxış yolu deyil, təhqir edən həmişə haqsızdır! Bizim dövrə rəssamın öz şəxsiyyətindən başqa heç bir ideali yoxdur. Özü kimi olmaq və fitrətə ona verilən ifadə etmək istəyindən başqa heç bir arzusu olmadığından, o, həmvətənləri ilə olan düşmənliyini, əsəbini yeni bir formada - ironiya və qrotesklə gözəl və xoş bir hissə çevirir.

Təbiətin necə də çox dili var və insanların təbiətlə ünsiyyət üçün yaratdığı nə qədər dillər var! Sanskrit (Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun

simlərində vətən həsrəti yalnızlıqda ah-zar edir. Minlərlə termin, rəqəm, hərflər və fomullarla ifadə oluna biləcək bu yanğı, bu intizar musiqi dilində daha gözəl əks olunur.


Doğrudan da, kim ciddi-ciddi düşünür ki, "Verter" (Hötenin "Gənc Verterin iztirabları" romanı) və "Vilhelm Meyster" (Hötenin "Vilhelm Meysterin təhsil illəri" romanı) eyni dildə yazılıb?! Jan Pol (alman yazıçısı) bizim indiki müəllimlərin danışdığı dilində danışılıb?! Onlarsa yazıçılardır. Onlar bərbad, eybəcər, kasıb, başqa şeylərdən ötrü icad olunmuş bir dillə işləməli olublar! "Misir" sözünü deyərək sən Allahı tərif edən güclü, möhkəm akkordlu dili eşidəcəksən. O dil ki, əbədlilik və sonsuzluq dilidir. Milyonlarla qulların, bütün hər şeyin üzərindən padşahlar daşlaşmış baxışlarla baxır. Lakin bircə ölmünün qaranlıq baxışları dəyişilməzdir; müqəddəs heyvanlar donub qalıb; rəqqasələrin əlində incə lotos gülləri gözəl ətir saçır. Kainat, ulduzlu gecə, saysız-hesabsız dünyaları dolduran təkce bir söz - "Misir"! Arxası üstə uzanıb bir ay heç nə bərəsində düşünməmək olar. Və birdən adamın ağına nəsə gələ bilər. Sən "Renuar" (fransız rəssamı) eşirdirsən və bütün dünyanın necə çəhrayı, parlaq və sevincli çalarlardan ibarət olduğunu görüb gülümseyirsən. "Şopenhauer" söyləyirsən və elə həmin dünya həmin andaca əzab çəkən, yuxusuz gecələrdə öz kədərini səcdəgah edən bir insanın çətin, uzun yollarla, qəmli bənizlə susqun sonsuzluğa, naməlum və kədərli cənnətə doğru yürüyən cizgilərinə çevrilir. Və yaxud da ki, daxilində "Valt və Vult" (Jan Polun "Qeyri-sabit illər" romanının qəhrəmanları) səslənir və ətrafındakı buludlar janpolsayağı Almaniyaya sakininin dəhşətində yaşadığı iki qardaşa bölünmüş yuvasına çevrilir.

Həmvətəni fantastı dəliyə bənzətməyə meyllidir. Hissiyatı heç vaxt onu aldatmır: əgər o, rəssam, filosof, dindar kimi özünü daxilindəki dərinliyə, uçuruma buraxsa dəli olar. Biz bu daxili dərinliyi nə qədər ruh adlandırsaq da, məhz o həyatımızın hərəkət səbəbidir. Həmvətənin özü və ruhu arasındakı sədd isə şüur, mənəviyyat, təhlükəsizlik üsullarıdır. Və onun üçün daxili dərinlikdən heç nə gəlmir. Çünki daxilində hamısı qorunub saxlanılır. Rəssam isə hər zaman ruhuna, ürəyinə yad olan yerlərə şübhə ilə yanaşır. O, müdafiə olunan səddi isə gizli-gizli, "o yan" və "bu yan", "o" və "bu", "şüur" və "şüursuzluq" arasında, sanki "o, evdədir, amma həm bərkədir, həm ordadır" kimi dolaşır.

Yazıcı bu işıqlı, həm də həmvətəni olan tərəfdə olarkən bütün dillərin kasadlığından zülm çəkir və həyatı özünə çox əzablı görünür. Amma o, ruhu olan tərəfdə olanda isə hər əsinti möcüzəli sözə çevrilir, ulduzların nəğməsini duyar, dağlar və bütün dünya gülümseir. İlahinin yaratdığı dil mükəmməldir, onda bütün hərflər və sözlər var, hər şey ifadə olunandır, hər şey səslənə bilir və hər şey bağışlanan, əfv olunandır.

Rus dilindən tərcümə edən:  
XANIM AYDIN

# DİL



Hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizmin ibtidai ədəbi dilidir) və Volapük (Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq danışmaq dili. - Volapük tərcümədə "ümumi dil" mənasını verir.) arasındakı dövrdə insan tərəfindən yaradılmış bir neçə min qrammatika çox cüzi bir nailiyyətdir. Ona görə cüzi ki, bu qrammatikalar ən vacib olanlarla kifayətlənirlər. Ən vacibi isə vətəndaşlar üçün qazanc yeri, çörək və sairədir. Bu isə dilin inkişafı, çiçəklənməsi üçün heç nə vermir. İnsan dili (qrammatikani nəzərdə tutram) hələ heç vaxt pişiyin quyruğunu burmaqla göstərə bildiyini, cənnət quşunun gəlinlik paltarında saçdığı gülmüşü səpintilərin gözəlliyinə, xəfifliyinə, canlılığına, parlaqlığına çatmışdır.

Lakin Şopen, Vaqner və List kimi bəstəkarlar meydana çıxıb onlara daha yeni bir dili - inqilabi və daha gənc dili fərəhlə qəbul etməklərini təklif edəndə, onlar buna ağır büzdülər. İncəsənət səviyyəsinin aşağı düşməsindən, yaşamaq məcburiyyətində olduqları zamanın pisləşməsindən şikayətlənməyə başladılar. O bədbəxtlərin başına gələn indi minlərlə insanın başına gəlir. İncəsənət yeni simalar, yeni dillər yaradır, yeni tərzdə danışmağı və özünü ifadə etməyi öyrənir. Dünənki, srağagünkü dillərdən artıq beziblər. Onlar bütün çərçivələri dağıtmaq istediklərinə görə həmvətənlər qəzəbə gəliblər. Onlara elə gəlir ki, onları ələ salırlar, dəyərlərini kökündən qoparıb ayırırlar, bu səbəbdən də başlarını öz "təhsil örtülərini" altında gizlədirlər. Amma cüzi bir sıxıntıdan məhkəməyə qaçan həmvətənlərimiz isə hər an təhqirlə üzleşirlər.

Lakin bu qəzəb və narahatlıqlar həmvətənlərimizin yaxasını buraxmır, əsəblərini sakitləş-

İnsan özü kimi qalaraq, qarışqalara və arılara oxşamağa can atmadan belə cənnət quşunu da, pişiyi də və başqa heyvanları və bitkiləri də üstələyə bilməmişdir. O, hiss və fikirlərini ifadə etmək üçün alman, yunan və ya italyan dillərindən də gözəl dillər fikirləşib tapıb. Sanki bir möcüzə kimi həyata dini, rəssamlığı, memarlığı, fəlsəfəni qatdı, musiqini yaratdı. Bunların özünü ifadəsi bütün cənnət quşlarından və kəpənəklərdən də gözəldir. Mən "İtalyan rəssamlığı" deyəndə minlərlə düşüncələr, fikir axını, xorun ilahi bir gözəlliklə oxuyan səsi, müxtəlif alətlərin səsi, mermərli məbədlərin sərinliyini eşidir, monaxların və madonnaların duaları zamanı təzimlərinə görürəm. Və ya Şopeni düşünürəm - gecə müləyim və melanxolik mirvari səslərə bürünür, musiqi alətinin